

Səhər yeməyi / *Breakfast*

Səhər yeməyi menyusu 10:00 - 12:00 / Breakfast menu is available from 10:00 - 12:00

Meyvə və ev üsulu yoqurt 3
Fruit and homemade yoghurt

Yerli və beynəlxalq çorək seçimləri 5
Selection of local & international bread

Səhər yeməyi un məmulatları – maffin / kruasan / Daniş / bagel 5
Assorted breakfast pastry - muffin / croissant / Danish / bagel

Portağal cemi və cem seçimləri 5
Orange preserve, assorted jams

Kornfleyk və müsli / Corn flakes and muesli 5

Qarışıq dilimlənmiş meyvə / Assorted sliced fruit platter 6

Pankeyk / Fransız tost / Vafli 6
əlavə : ağcaqayın siropu, çiyələk siropu, krem
Pancakes/ French toast / Waffles
garnishes: maple syrup, strawberry coulis, whipped cream

Yerli və beynəlxalq pendir seçimləri 9
Selection of local & international cheese

Yumurta / *Egg dishes*

Omlet / qızardılmış yumurta / qayğanaq / istəyinizə uyğun yumurta 7
əlavə :soğan/ bibər/ göbələk/ yaşıl soğan/ çeddar/ feta pendiri
pomidor/ çili/ hissə verilmiş qızıl balıq

Omelet / Sunny side up / Scrambled eggs / eggs any style
to add :onions/ peppers/ mushroom/ green onion/ cheddar/ feta cheese
tomatoes / chilies / smoked salmon

All prices are listed in AZN including 18% VAT, excluding 5% service charge

Bütün qiymətlər Azərbaycan Manatı ilə göstərilib. 18% ƏDV daxil, 5% servis haqqı daxil deyil

(P) / (D) – Pork / Donuz əti

(V) – vegetarian

Salatlar / To Start...

| | |
|---|-----------|
| Sezar salati sezar sousu ilə kahı, suxarı və parmezan pendiri <i>Caesar salad</i> romaine lettuce with Caesar dressing, croutons, shaved parmesan | 12 |
| salatlara əlavə / add to your salads qaynadılmış krevetlər / <i>poached prawns</i> | 7 |
| qıldə qızardılmış toyuq / <i>grilled chicken</i> | 4 |
| Hisə verilmiş Ördək salati , marinadlanmış armud, portağal, qoz, qarışıq göyərtili və ballı sous <i>Smoked duck breast salad</i> with marinated pears, oranges, walnuts, mix greens & honey dressing | 24 |
| Asiya Salati süsəmlı toyuq, tərəvəz, qarışıq göyərtili və limonlu zəncəfilli sous <i>Asian salad</i> with sesame crusted chicken, vegetables, mesclun and lemon ginger dressing | 14 |
| Avokado Salati , tanduri marinadlı toyuq qızartması və pomidor qurusu <i>Avocado salad</i> with tandoori marinated grilled chicken, sun dried tomatoes vinaigrette | 18 |
| Feta pendirli salat , marinadlı çuğundur, alma, reyhan və moruq sousu <i>Feta cheese salad</i> with marinated beetroots, apples, basil and raspberry vinaigrette | 14 |
| Nicoise salati qızardılmış qızıl balıqla konfit üslubunda pomidor, bildirçin yumurtası və marinadlanmış tərəvəzlər <i>Nicoise salad</i> with grilled salmon marinated vegetables, quail egg and tomatoes confit | 20 |
| Yunan salati , çerri pomidor, balaca xiyar, bibər, zeytun, reyhan, parmezan pendiri, limon və zeytun yağı ilə <i>Greek salad</i> with cherry tomatoes, baby cucumbers, marinated bell peppers, olives, basil, Parmesan cheese, lemon and olive oil dressing | 12 |
| Krevet salati hisə verilmiş badımcan, çerri pomidor, razıyana, pomidorlu salsa, qarışıq göyərtili, qızardılmış kabak və nar sousu <i>Prawns salad</i> with smoked eggplant, cherry tomatoes, fennel, tomato salsa, mesclun mix, grilled zucchini, pomegranate reduction | 22 |

All prices are listed in AZN including 18% VAT, excluding 5% service charge

(P) / (D) – Pork / Donuz əti

Bütün qiymətlər Azərbaycan Manatı ilə göstərilib. 18% ƏDV daxil, 5% servis haqqı daxil deyil

(V) – vegetarian

Soyuq qəlyanaltılar / *Cold appetizers*

- Hisə verilmiş mal ətindən tartar**, avakado, kapers, marinandlı soğan, trufelli mayonez, kərəviz və xaşlanmış yumurta **22**
Smoked beef tartar avocado, capers, confit marinated shallots, truffle mayonnaise, celery and poached egg
- Qaymaqlı toyuq ciyəri paştet** alma, soğanlı cem və briş cörəyi **16**
Creamy Chicken liver pate with apple, onion jam and brioche bread
- Hisə verilmiş Qızıl balıq**, qaymaqlı pendir, avokado, pomidor və briş cörəyi **14**
Smoke salmon terrine, cream cheese avocado tomatoes and brioche chips
- Bruşetta**, baqet cörəyi üzərində pomidor, tərəvəz, mozzarella pendiri və reyhan **14**
Bruschetta with tomatoes, vegetables, mozzarella cheese and basil

Isti qəlyanaltılar/ *Hot White City*

- Qızardılmış Qulançar** xaşlanmış yumurta və tərşunlu holland sousu **17**
Grilled asparagus with poached egg and tarragon hollandaise sauce
- Qızardılmış mozzarella** reyhan və pomidorlu sous ilə **12**
Crusty Mozzarella fritters served with basil and tomato deep
- Asiya üsulu Qızıl balıq** tərəvəz, keşniş və teriyaki sousu **26**
Asian stile salmon with vegetable, coriander and teriyaki sauce
- Tempura krevetlər** küncüt yağı, mayonez və keşnişli salsa **16**
Prawns tempura with sesame oil, mayo and coriander salsa
- Qızardılmış Dəniz məhsulları**, Qızıl balıq, krevet, yengəc, kalamar və midyə əlavə souslarla **39**
Grilled mix Seafood plate, salmon, prawns, crab meat, squids and mussels served with condiments and sauces
- Qızardılmış krevetlər** limon və reyhanlı sous **18**
Grilled prawns with lemon and basil sauce
- Qızardılmış Ördək topaları** alma və gavalı sousu **16**
Crispi duck with apple and plum sauce

All prices are listed in AZN including 18% VAT, excluding 5% service charge

Bütün qiymətlər Azərbaycan Manatı ilə göstərilib. 18% ƏDV daxil, 5% servis haqqı daxil deyil

(P) / (D) – Pork / Donuz əti

(V) – vegetarian

Şorbalar / Soups

| | |
|---|-----------|
| Günün şorbası <i>Soup of the day</i> | 5 |
| Pomidor şorbası (V) <i>Tomato soup (V)</i> | 6 |
| Ənənəvi Mərçi şorbası (V) <i>Traditional Lentil soup (V)</i> | 6 |
| Qaymaqlı kartof və kəvər şorbası trüfel və raziyana ilə <i>Creamy potato and leek soup with truffles and fennel</i> | 8 |
| Aralıq dənizi üslubunda dəniz məhsulları şorbası <i>Mediterranean seafood soup with pesto croutons</i> | 12 |

Əriştələr / Pasta

| | |
|--|-----------|
| Spagetti Bolonez parmezan pendiri və konfi pomidor <i>Spaghetti Bolognese with parmesan cheese and confit tomato</i> | 14 |
| Ravioli ispanaq , krevet və hisə verilmiş pomidor <i>Ravioli with spinach, prawns and smoked tomatoes</i> | 24 |
| Fusilli toyuqla yaşıl noxud və göbələklə <i>Fusilli with grilled chicken with green peas and mushrooms</i> | 16 |
| Göbələkli risotto <i>Risotto with porcini mushrooms</i> | 20 |
| Linguini qızıl balıq və tərşun sousu ilə <i>Linguini with salmon and tarragon sauce</i> | 22 |

All prices are listed in AZN including 18% VAT, excluding 5% service charge

Bütün qiymətlər Azərbaycan Manatı ilə göstərilib. 18% ƏDV daxil, 5% servis haqqı daxil deyil

(P) / (D) – Pork / Donuz əti

(V) – vegetarian

Əsas yeməklər / “Boulevard” Main

| | |
|---|-----------|
| Tavada qızardılmış Levrək balığı agnolotti, lobya, brokoli, və pomidor əzməsi <i>Pan roasted seabass with agnolotti, snow beans, broccoli and tomato sugo</i> | 26 |
| Tavada qızardılmış Quzu can əti lobya , göbələk, pomidor və rozmarin sousu <i>Pan roasted lamb loin, lima beans, mushrooms, tomatoes and rosemary jus</i> | 30 |
| Ördək budundan konfit göbələk, qaymaqlı kartof və portağal sousu <i>Duck leg confit with mushrooms, creamy potato and orange sauce</i> | 28 |
| Sous vide üsulu dana əti medalyonları porçini göbələyi, qaymaqlı kartof və mövsümi tərəvəzlər <i>Sous vide beef medallions with porcini mushrooms, creamy potatoes and seasonal vegetables</i> | 34 |
| Toyuq supreme göbələkli musla içlənmiş ispanaqlı kartof risottosu ilə <i>Chicken supreme stuffed with mushroom moose, served with spinach potato risotto</i> | 22 |
| Qızardılmış Təzə Qızıl Balıq qızardılmış qulançar, göyərti və pomidor sousu <i>Grilled Fresh Salmon with grilled asparagus green leaves and tomato salsa</i> | 39 |

Yerli dadlar / Local Taste

| | |
|--|-----------|
| Yarpaq dolması qatıq ilə <i>Wine leaf dolma with yogurt</i> | 12 |
| Toyuq ləvəngisi qoz, gavalı turşusu ilə içlənmiş, balqabaq və düyü ilə <i>Chicken levengi stuffed with walnut and plum sauce served with pumpkin, rice</i> | 14 |
| Düşbərə <i>Dushbara soup</i> | 8 |
| Manqal salata (V) – manqalda qızardılmış badımcan, pomidor, soğan və bibər <i>Mangal salad (V) – BBQ roasted eggplant, tomato, onion and pepper</i> | 8 |

All prices are listed in AZN including 18% VAT, excluding 5% service charge

(P) / (D) – Pork / Donuz əti

Bütün qiymətlər Azərbaycan Manatı ilə göstərilib. 18% ƏDV daxil, 5% servis haqqı daxil deyil

(V) – vegetarian

Pizzalar / Pizza

Saat 12:00 dan 23:00 kimi / Available from 12:00 till 23:00

| | Sadə/Regular | Böyük/Big |
|---|--------------|-----------|
| Tuna ilə pizza artışok, ançous və ispanaq ilə <i>Tuna pizza with artichoke, anchovys and basil</i> | 14 | 17 |
| Ədviyyatlı dana əti ilə pizza bibər və kəklikotu ilə <i>Spicy beef pizza with capsicum and oregano</i> | 14 | 17 |
| Hawaian pizza ananas və toyuq ilə <i>Hawaian pizza with pineapple and chicken</i> | 14 | 17 |
| Salami ilə pizza , zeytun, göbələk və mozzarella pendiri ilə <i>Pizza salami with olives, mushroom and mozzarella</i> | 15 | 18 |
| 4 pendirli pizza - blu pendir, gouda, mozzarella, çeddar, ispanaq <i>Quadro Farmagio - blue cheese, gouda, mozzarella, cheddar, basil</i> | 16 | 19 |
| Qrildə hazırlanmış toyuqlu pizza pomidor konfi, reyhan və göbələk <i>Pizza with grilled chicken, tomato confit, basil, mushrooms</i> | 14 | 17 |
| White pizza rikotta, rukola və pomidor <i>White pizza with ricotta rucola and tomatoes</i> | 13 | 16 |
| Margarita ev üsulu pizza pomidor və mozzarella <i>Margherita Home made pizza with tomato and mozzarella</i> | 12 | 15 |
| Əlavə edə bilərsiniz: | | |
| ənginar/ yaşıl və ya qara zeytun/ bibər/ göbələk/ soğan/ badımcan zukkini/ salami(donuz ətindən)/ tuna | | 1 |
| <i>Add your toppings: artichoke/ green or black olives/ capsicum/ mushrooms/ onion aubergine/ zucchini/ salami(pork)/ tuna</i> | | |
| rukkola/ qızardılmış toyuq filesi/ ançous/ avokado/ buffalo mozzarella | | 2 |
| <i>rucola/ grilled chicken breast/ anchovies/ avocado/ buffalo mozzarella</i> | | |
| hinduşka ətindən vetçina/ krevet | | 3 |
| <i>turkey ham/ shrimp</i> | | |
| qızardılmış dana əti/ parma vetçina | | 5 |
| <i>roast beef/ parma ham</i> | | |

All prices are listed in AZN including 18% VAT, excluding 5% service charge

Bütün qiymətlər Azərbaycan Manatı ilə göstərilib. 18% ƏDV daxil, 5% servis haqqı daxil deyil

(P) / (D) – Pork / Donuz əti

(V) – vegetarian

Sendviçlər / Sandwiches

| | |
|---|-----------|
| White City Klub sendviçi qara istiot dənələri ilə brioche çörəyi, hissə verilmiş hind toyuğu filesi, yumurta, İsveçrə pendiri və Tartar sousu, qızardılmış kartof və ya salat ilə White City Club Sandwich <i>black pepper corn brioche smoked turkey breast fried egg Swiss cheese and Tartare sauce, with French fries or side salad</i> | 16 |
| Panini sendviç tərəvəz və feta pendir, qızardılmış kartof və ya salat ilə Panini sandwich <i>grilled vegetables and feta cheese, with French fries or side salad</i> | 16 |
| Toyuq burgeri patty çörəyi arasında toyuq əti, soğan halqaları, çedar pendiri qızardılmış yumurta və aioli sousu, qızardılmış kartof və ya salat ilə Chicken Burger <i>chicken, patty bread, onion ring, cheddar cheese fried egg served with aioli sauce, with French fries or side salad</i> | 20 |
| Fili steyk sendviçi qızardılmış steyk və soğan, göbələk, xiyar turşusu, əridilmiş pendir mini Fransız bagett çörəyində, qızardılmış kartof və ya salat ilə Philly steak sandwich <i>sautéed steak with onions, mushrooms, pickled cucumber and melted cheese served in a mini French baguette, with French fries or side salad</i> | 22 |
| Big Boy burgeri patty çörəyi arasında dana əti, soğan halqaları, çedar pendiri qızardılmış yumurta və aioli sousu, qızardılmış kartof və ya salat ilə Big Boy Burger <i>beef, patty bread, onion ring, cheddar cheese fried egg served with aioli sauce, with French fries or side salad</i> | 24 |
| Bekon əlavə et (D)- Add bacon (P) | 2 |

All prices are listed in AZN including 18% VAT, excluding 5% service charge

Bütün qiymətlər Azərbaycan Manatı ilə göstərilib. 18% ƏDV daxil, 5% servis haqqı daxil deyil

(P) / (D) – Pork / Donuz əti

(V) – vegetarian

Heç yerdə olmayan şirniyyatlar

Sweets like nowhere else...

| | |
|--|-----------|
| Dondurma seçimi* / bir ədəd <i>Ice cream selection*</i> / per scoop | 3 |
| Fındıqlı Şokolad tartı <i>Hazelnut Chocolate Tart</i> | 8 |
| Qəhvəli Tiramisu <i>Coffee Tiramisu</i> | 10 |
| Çizkeyk çiyələk şərbəti ilə <i>Cheese cake mousse with strawberry sorbet</i> | 12 |
| Armudlu tartatin badamlı krem, duzlu-karamelli gelato ilə <i>Pear tarte tatin with almond cream and salty caramel gelato</i> | 14 |
| Şokoladlı fondant vanilli dondurma ilə <i>Chocolate fondant with vanilla ice-cream</i> | 14 |
| Mövsüm meyvələri <i>Seasonal fruit plate</i> | 14 |

All prices are listed in AZN including 18% VAT, excluding 5% service charge

Bütün qiymətlər Azərbaycan Manatı ilə göstərilib. 18% ƏDV daxil, 5% servis haqqı daxil deyil

(P) / (D) – Pork / Donuz əti

(V) – vegetarian